

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN
НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА

**ХƏBƏRLƏR
TRANSACTIONS
ИЗВЕСТИЯ**

*HUMANİTAR EMLƏR
HUMANITIES
ГУМАНИТАРНЫЕ НАУКИ*

Xüsusi buraxılış

№ 1

BAKİ – «ELM» -- 2013

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASININ XƏBƏRLƏRİ
Humanitar elmlər seriyası, 2013, № 1

TRANSACTIONS OF NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN
Series of the humanities, 2013, № 1

ИЗВЕСТИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА
Серия гуманитарных наук, 2013, № 1

VAHİDƏ CƏFƏRZADƏ

Filologiya üzrə fəlsəfə doktoru

Nəsimi adına Dilçilik İstítutu
jafarzade_lural@yahoo.co.uk

FİRİDUN BƏY KÖÇƏRLİNİN
PEDAQOJİ FƏALİYYƏTİ VƏ DİLİ HAQQINDA
BƏZİ QEYDLƏR

Açar sözlər: pedaqoq, ziyalı, millət, klassik ədəbi dili, ərəb və fars sözləri

Key words: pedagog, intelligent, nation, classic literary language, Arabian and Persian words

Ключевые слова: педагог, интеллигент, нация, классический литературный язык, арабо-персидские слова

XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb yaratmış və Azərbaycan ədəbiyyatı tarixi materialları", "Azərbaycan tatarlarının ədəbiyyatı", "M.F.Axundov", "Balalara hədiyyə" və s. əsərləri ilə tanınmış F.Köçərli zəngin bir irs qoyub getmişdir.

F.Ağazadə "F.Köçərlinin bioqrafiyası" adlı məqaləsində göstərir ki, o, ilk təhsilini M.K.Münşizadə məktəbində almış və üç ildən sonra Şuşadakı rus məktəbinə daxil olmuşdur.

F.Köçərlinin mənsub olduğu ailədə elmə, mədəniyyətə böyük maraq var idi. Belə ki, atası Əhməd ağa savadlı bir şəxs idi və oğlunu da təhsilli görmək istəyirdi.

1879-cu ildə Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasında Azərbaycan bölməsi açılmışdı. F.Köçərli öz toşəbbüsü ilə seminariyada təhsilini davam etdirir. Seminariyada dərs deyən Çernyayevskinin

F.Köçerlinin hayatı məsbət təsiri olmuşdu. O, hərmət etdiyi, inandığı, elmine, biliyinə pərəstiş etdiyi Azərbaycan bölməsinin müfettişi olmuş, müəllimi A.O.Cənyayevski haqqında yazdı: "Azərbaycan bölməsində yaxşı və diqqətəlayiq her nə varsa, A.O.Cənyayevski ilə başlanmışdır". (1) F.Köçerli 1885-ci ilde seminarının bitirdikdən sonra İrəvan gimnaziyasında müəllim işləyir. Şərəfi müəllimlik vazifasını yener yetirmek o zaman son dərəcə çətin olsa da, hər cür məzhrumiyyətlərə sına gerərək xalqı məarifləndirmək yolunda öz say və bacarığını ösregirmədi. F.Köçerlini onun çox narahat edən də məsələsi idi. O öz dərslerində bu mövzuda söhbətlər apardı, ana dilinin tədris prosesində, bəlli yaradılıqla və gündəlik məsələdə aparıcı mövqə qazanmasının zəruriliyini xüsusi şəkildə vurgulayırdı. A.Şaiqə gəndərdiyi bir məktubunda dərsliklərin diline öz etirazın bildirərək yazır: "Həqiqi ədib gərək öz millətinin dili ilə danışa, ürəyi ilə, hissi və ağılı ilə fikir edə". (2)

1885-1915-ci illər onun hayatından əməhsəldər illər idi. Bu dövrə F.Köçerli tədris kitabları, münəxəbətlər tərib etmiş, kəhənə dərsliklərin yeniləri ilə əvəz olunması, onların tərtibi prinsiplərini öz mühazirələrində iştirak etmişdir.

Onun Azərbaycanda ziyali nəslinin yetişməsində böyük xidməti olmuşdur. Pedaqoji elmər doktoru Ə.Seyidov yazırı: "F.Köçerli böyük pedaqoqdur. Qori Müəllimlər Seminarıyasını Qazaxa köçürgəməkə xalqımızın məariflənməsində evezələnməz eməyi olan şəxsiyyətdir. Firdun bay sadəcə praktik müəllim deyildi. O, tədqiqatçı-alim, ədəbiyyatşunas, nozoruyaçı, pedaqoq vo yüksək medəniyyətli humanist ziyali idi". (3)

Qori Müəllimlər Seminarıyası Rəşid bay Əfəndiyev, Osman Sarıvallı, S.Vurğun, Əli Hüseynov, Mehdişəhən Vəkilov, Y.Qasimov, Ü.Hacıəyev, Ə.Sobri və b. elm xadimlərinin, şairlərin yetişməsində tarixi bir iş görmüşdür. Şair O.Sarıvallı və S.Vurğun öz xatirələrində F.Köçerlinin onların hayatından böyük rol oynadığını xüsusi qeyd edirdilər.

Əlyazmalar İnstitutunda əldə etdiyimiz sənədlərdən məlum olur ki, F.Köçerli "Didaktika haqqında" üç məktub vo "Ümumi pedaqogika" adlı bir əsər yazmışdır. K.Talibzadə qeyd edir ki, müəllimliyə başladığı ilk illərdən F.Köçerli yüksək seviyyədə müəllimlik etdiyi üçün, demək olar ki, hər il mükafat alır. Məhrə bunlara görə 1892-ci ilin 20 aprelində ona "Kollejski sekretar" rütbəsi və daha sonralar müəllimlik fəaliyyəti ilə əla-qədar olaraq "Fitulyar sovetnik" kimi adlar verilir. 1894-cü ilde "Əla xidmətindən görə" üçüncü dərəcəli Stanislav ordenləri təltif olunur. Aldığı orden və faxri adları onun pedaqoqi fəaliyyətində böyük müvəffəqiyətlər qazandığını göstərir.

Öz elmi, biliyi ilə şöhrətlənən F.Köçerli Tiflisin ali məktəblərində mühazirələr oxuyur, vazifasını şərflə yerinə yetirirdi.

O, müxtəlif yerlərdə yaşayan Azərbaycan ziyalıları və vaxtile dərs dediyi tələbələrlə məktublaşırı. F.Köçerlinin məktubları da məarifləndirici xarakter daşıyırı. O, dərs dediyi tələbə və sağırdılərinə qarşı etin-

sız olmamış, onları doğma ata məhəbbətə sevmiş, qayğılarına qalmış, maddi yardım etmişdi.

Vaxtile dərs dediyi tələbələrindən Xəlil Hacıəlrovun xatirələrində məlum olur ki, bir neçə sağird onun himayəsində yaşayarmış.

Sabiq tələbəsi, yazıçı Əli Sabri yazır: "F.Köçerlinin təhriki ilə bas-qalan kimi, man də rü düləmən əsərlər tərcümə edib, özündən əzzi şeylər yazmağa başladım. İlk əserim olan "Şəbi Hicran"ın iki nüsxəsi Orucovlar matəbosundan Qoriye göndərildi. Həmin gün F.Köçerli menim alımdan öpüb, "sag ol oğum!" - dedi. F.Köçerlinim təşəkkürünü qazanıq maşa isə menim kimi tələbe üçün böyük səhadət id...". (4, 48)

Daha sonralar Əli Sabri "Səlqün çıçək" romanının etihəsi sehfisində "Əziz müəllimim F.Köçerliyə itah olunur" sözünləri yazmışdır. (4, 48)

O dövrə dəl məsələsi ən mühməd bir məsələ kimi ziyanlıların diqqət mərkəzində durur. Firdun bay Köçerli da bu məsələyə biganə qal-mamışdı. O, Azərbaycan dilinin əsərlər boyu inkişaf edib "şirin ləhcəli və gələcək sivel bir dile" çevriliyini qeyd edirdi.

F.Köçerli diliimiz barəsində yazırı: "Millətinin sevən, onun mənovi dırçılığına çalışan, təroqası yolunda əmək sərf edən ədiblərimizden və şairlərimizdən çox-çox təvəqqə edirik ki, dillərini asanlaşdırınsın, ana dilimizdən uzaq düşməsinsən, başqalarını taqlıd etməsinsən, fikirlərini açıq və sadə dilde yazısınlar təki, onların yazdıqlarını oxuyan anlaşın, düşünün və aylınsın" (5, 64).

O, dilimizin lügət tərkibində türk mənşəli milli sözlərin üstünlük təşkil etdiyini və bu sözlərin dilimizin inkişafında əsas tekənvari qüvvə olduğunu qeyd edirdi. Onun əsərlərində də milli dilə məxsus sözlər, ümumxalq danışq dili elementləri üstünlük təşkil edirdi. F.Köçerlinin öz əsərlərində işlətdiyi milli sözər fikrin daha dəqiq ifadəsi üçün geniş im-kənarlar yaradırdı. Məsələn: ana, kasıblıq, qarlı, dəstəq, atlı, piyada, od, döyüş, dava, təpik, mix, qaya, bulaq, duman, gözəl, vəton, qızıl, baba, şulq, koxa, zarafat və s.

O, Azərbaycan dilinin inkişaf tarixində ərob-fars dillərindən alınma sözlərin böyük təsiri olduğunu göstərməyi unutmurdu. Lakin o həmin dillərin lüğətindən ən zorlu hallarda istifadə etməyi lazımlı bilirdi: "Vəqta ki, ana dilində şeyin özüne məxsus adı var və ya inkişaf etmək üçün bir mənəni bəyan etmək və bir əhvalatı neçə ki, lazımdır, söyləmek mümkün olur, insaf deyil ki, clm göstərmək və mollalı etmək iddiasına düşüb. kələmə qolış ifadələr ilə və çətin anlaşılan ərabı və farsı sözlər ilə doldurub, əsl mənəni dəxi do derinə salmad" (6, 245). Əlbəttə, F.Köçerlinin yaşadığını dövrə ərob və fars dillərindən gələn sözlərindən ədəbi dilde isti-fado olunurdu. Bu da dövrün ədəbi dilinin lügət tərkibinin mənzərosi ilə əlaqədər idi.

XIX əsrde bəddi üslubun həm nəzm, həm də nosr qollarında sadə-losmə, xəlqilşəmə prosesi getməsinə baxmayaq, əvvəlki dövrlərdən iżli golən dil ənənələri tam şəkildə aradan çıxmamışdı. Bəddi üslubun

nəzəm qolunda bu ənənələr klassik şeir formalarının zəif şəkildə də olsa qorunub saxlanmasında və həmin əsərlərdəki zəncirvari şəkildə uzanan izafət birləşmələrində, ərəb və sözlərinin coxluğundan, standart təşbeh və metaforalar sisteminde özünü bürəza verir. (7, 13)

F.Köçərli müəsisi ziyyahılara və tələbələrinə Azərbaycan dilini yaxşı bilmək, bu dilin canlı əslubunda yazıp yaratmaq üçün Vaqif, Vidaç, Bakıxanov, Zakir, Axundov, Seyid Əzim, Zərdabi kimi yazıçılarının əsərlərini oxuyub öyrənməyi məsləhət görürdü. Q.yeqd edirdi ki, Vaqifin "adını eşitməyən və şənində söylənən" Hər oxuyan Molla Pənah olmaz" məsəlini bilməyən qafqazlı oğlu yoxdur. Vaqifi belə səhərətləndirən elbəttə, onun rəvan təbi, mövzun kəlamı və gözəl qəfiyələri olubdur", şairin əsərləri indi da dillər əsəridir. Vaqifin kəlamlarını oxuduqda bilaixtiyar onlara rəğbat bəsleyirik. "Şair hər nə vücudə getirib, öz ana dilimizin tərzü sıvəsində getirib". Onun əsərində istəmlə olunan türk və ya türkənmiş fars və ərəb sözləri cəl bə məharetlə nozma çəkilibdir ki, oxuyanları valeh və heyrən edir". (5, 64)

F.Köçərlinin məqəlo və kitablarının dilinə nəzər salıldıqda dövrə əla-qədar olaraq bir səra ərəb-fars sözlərinin intensiv şəkildə işləndiyini görürük. Onun əsərləndəki alımlı sözlərin əsas hissəsi ərəb mənşəlidir. Ərəb mənşəli sözler müxtəlif tematik qruplara aiddir.

a) Dini məzmunlu ərəb sözleri:

1. Cənnət məkan - behiştili (vəfat etmiş adam haqqında deyilən ifadədir). Cənnətməkan Abbasın ağa "Qudsı" təxəllüs ki onun tərcüməyi-hali gelecekədə zikr olunacaqdır. (8, 143)

2. Xeyr-dua - Allahe və müqəddəs adamlara yalvarma. Ustadi-möhətorəni onun müdərrisliyinə xeyr-dua edib yola salır. (8, 147)

3. Sünni-şəh: Səhih rəvəyət görə, Molla Məhəmməd ilə Məhəmməd Çələbi Əlincəli sünni və şia mozbəh arasında olan nüqə və ədəvəti götürüb, sühə və saziş etmək üçün xeyli müddət müzakiro və müşavirə ediblər. (8, 150)

Göründüyü kimi, dini məzmunlu bu ərəb sözlərinin demək olar ki, hamisə mütənasib yazılı və şifahi ədəbi dilimizdə işlənməkdədir.

b) Elm və sənətə bağlı olan sözler.

Bu sözlərin əksarıyyəti ərəb mənşəlidir, ədəbi dilin bir çox əslublarınn inkişafında fəal mövqə tutmuş, vətəndaşlıq hüququnu qazanmışdır. Məsələn:

Ürəfa(ə) "arif"in comi, arıflar, arif adamlar: Uğurlu xan ürəfa və süəra silkincə hörmət və riyat göstərməkle özü dexi əqli-hal və sahibi-kəməl bir şəxs imiş. (8, 221)

Əsar - şeirlər: Ağaməsih Molla Pənah Vaqifin və Molla Vali Vida-dinin müəsisi olduğunu görə, əşar və tarzi-kəlamı onların kəmənə artıq də-rəcədə bənzəyir. (8, 228)

Həkim "mütəfəkkir, filosof": Həqiqətdə, gözəl sözler və həkimanə suallardır. (8, 225)

Üdəba "ədiblər, yaziçilər": Xüsusən məsnədi-qəzavətdə əyləşən alicənabların hirsü tamahı, dünyagır və biəmel olmaqları cümlədən artıq üdəbəvü şüəra zümrəsinə təsir edibdir (4, 355) və s.

c) Məsiət məzmunlu sözlər.

Bu tipli sözlər F.Köçərli əsərlərinin leksik tərkibində üstünlük təşkil edir.

Ülfat "dostluq, hüsн-nərgəbət": Onunla Kazım ağanın məbeyində ülfət və məvəddət olduğu bir-birinə yazdıqları əşərdən görünür.

Zekəvat "Ağıl, fərasat, qabiliyət, bir fikri tez anlama qabiliyəti".

Fərasat "tez başa düşmə"

Mərifat "bilik, elm":

Mirzə Şəfi cavan Fətelinin ağlını, fitri zəkavət və fərasetini müşahidə edib və gözləndirən yağan anlaq və mərifət nürunu dork edib, gələcəkəndə ondan böyük xidmətlər vüqəf golməsini Mirzəyə başarət verir və onunla bir neçə müddət görüşüb danışandan sonra filosof Mirzo Şəfi cavan Fətelinin fikir və xəyalatını başqa bir səmət əvvərdir. (8, 427)

Bəşərət "şad xəbər, müstüslü".

Müqtədər "qüdrətli, güclü, qüvvətli, bacarıqlı"

Cəfərşirli xanın bu kələmin müəsisi olan Qasim bəy Zakiro ki, Qara-bağın en müqtədər şairi hesab olunur və onun haqqında atidə zikr olunaqdır. (8, 353)

F.Köçərlinin dilində işlənmiş ərəb mənşəli sözlərin bir qismi dilimizin qanunauyğunluqlarına tabe olub leksikamızda işlənir, digər bir qismına isə yalnız klassik əsərlərimizdə rast gəlmək olur. Bu sözlərin müəyyən hissəsi zamanla işləkləyi itirmiş və ədəbi dili tərk etmişdir. Məsələn: itkiña "Kifayətənəmə" (8, 306); müqərib "yaxınlaşdırma" (8, 404); "məvəbbət sevəm, sevgi, məhəbbət" (8, 309); təvohħüs "diqqotə" arasıdırma, tədqiqətme" (8, 313) və s.

Göstərilən nümunələr ədəbi dilimizdə demək olar ki, işlənmir.

c) Fars mənşəli sözlər:

F.Köçərlinin dilində işlənmiş alınma leksikanın bir hissəsi fars mənşəli sözlərdən ibarətdir. Onlar bəlli əslubda işlənən emisional-ekspressiv mənəvi və məsiət məzmunlu sözləri əhatə edir. Bu sözlərin bir qismi müasir ədəbi dildə sabitleşmişdir. Digər hissəsi isə yazılı və şifahi dildə mövqeyini itirməmişdir. Ədibin əsərləndəki fars mənşəli sözləri belə qruplaşdırılmışdır.

c) İşləkləyiini qoruyan fars sözleri:

Xudbin "özünü düşünən, öz şəxsi mənəscinə hər şeydən artıq tutan (adam),cqoist"

Nışat hoqiqət əqli olduğu üçün zəhdli-təqvani və riyai ibadəti sevməz imiş və şeirlərinin coxunda xudbin vəziflərə və müdəməməq abidələrə dəlaşarmışdır. (8, 233)

Nakəs "insanlıyyətsiz, mürvüvvətsiz, alçaq";

Pünhan "gizli, xəlvəti":

Sair hər nəkəsə sirri-zəmri açıb söyləmekdən insana arız olan zərəri tecrübə ilə müşahidə edib, nəsihət üzü ilə tövsiyə edir ki, kişi olan gərəkdir qonça tək sərrini xalqdan nüñhan saxlasın, ta ki, öz muradına vasil ola bilsin. (8, 235)

Sitəm "zülm, azyiyət, cəfa"; dilber "ürək aparan moc,gözəl,sevgili":

Heyfə ki, təqazeyi-zaman elo imiş ki, Arif kimi şairlerimiz dilborin vəs-findən, rəqibin sitəmindən, fəraqnın oləmindən, qarxi-kərcərlərin cövrü zülmündən başqa bir şey vücudunda getirməye qادر deyilmişlər. (8, 238) Bu qə-bildən olan sözlərə, demək olar ki, bütün dövrlərin yazılı və şifahi dilində te-sadüf edirik. Bu tipi fars menşəli alümlər müasir Azərbaycan ədəbi dilində aktiv şəkildə işlənməkdədir.

d) Ədəbi dildə sabitləşməyən fars menşəli sözlər:

Peydarpey "dalbadıl, bir-birinin ardınca": Bəzi vaxt məclisin qızığın ha-lında sair zövqü-sövqə galib və onun tabii-gövhərrəzinin çəşməsi açılıb pey-darpey, bilavasitə gözəl, müsələlə və mövzun şeir deyərmış ki, tamamı məclis əhlini heyrətə gotirənmiş. (8, 35)

Gövhərrəz "cavahır saçan, gözəl danişan (natiq)":

Peyvətlik "birinin ardınca getmə, ardıcılıqlı; təbe olma":

Bəlkə hər əhli-savad böyüklər ədiblərə peyvərlik edib, şüəralıq iddiəsına düşübdür və dərəcəyi tabelərinə görə şerü-qoşal yazmışdır. (8, 153)

T.Hacıyev yazar: "Vaxtılı klassik ədəbi dilimizdə ərəb-fars dillərinin çoxlu leksik və grammatik faktları işlənmişdir ki, sonralar onlar semantik və grammatik cəhətdən milliləşə bilmədi və tədricən işlənməkdən qaldı". (6, 180)

F.Koçərlinin dilində işlənən ərob və fars sözlerinin böyük bir hissəsinin də Azərbaycan ədəbi dilində işlənən isimlər təşkil edir. Çotin anlaşılan sözlərin fealiyyəti isə getdiyən daralmış, dilimizdə mühafizə olunmamışdır.

Magaladə verilen nümunularda sayını artırmaq olar, ancaq bu kimi alımla sözlər, təkən F.Koçərlə yaradıcılığında deyil, ümumiyyətə, Azərbaycan dili üçün xarakteridi. Əvvəlki dövrlərdə Nəsimi, Xətai, Füzuli, Vəqif kimi he-rəsi bir dövrü əks etdirən sənət korifeylərinin əsərlərində də döño-döñə iş-lənmişdir.

Firidun bəy Koçərlinin elmi yaradıcılığının fealiyyətinin, dilinin tədqiqi böyük əhəmiyyət kəsb edir.

Bütün ömrünü Azərbaycan maarifi yolunda sərf etmiş, zəngin pedaqoji və yazılılıq fealiyyəti ilə F.Koçərlə hem pedaqoji fikir tariximizdə, hem də ədəbi dilimizdə inkişafında müstəsna rol oynamış şəxsiyyət kimi də daim ya-şayaqcadır.

ƏDƏBİYYAT

1. Kōçərlī F. A.O. Černyayevski // "Kaspī" qəzeti, 7 dekabr 1914.
2. Təlibzadə K. F.Koçərlinin pedaqoji fealiyyətinə dair yeni sənədlər, "Azərbaycan müellimi" qəzeti, 30 mart 1958.

3. Təlibzadə K. F.Koçərlili böyük ədib haqqında // "Ədəbiyyat və incəsənat" qəzeti, 8 mart 1958.

4. Nəbiyev B. Firidun bəy Koçərlili, Bakı, 1963.

5. Koçərlili F. Azərbaycan ədəbiyyatı, II c., Bakı, "Elm", 1981.

6. Hacıyev T.I. Azərbaycan ədəbi dilinin tarixi, (II hissə), Bakı, "Elm", 2012.

7. Azərbaycan ədəbi dili tarixi. III c., Bakı, 2007.

8. Koçərlili F. Azərbaycan ədəbiyyatı, I c., Bakı, "Elm", 1978.

Vahida Jafurzadə

SOME NOTES ABOUT PEDAGOGICAL ACTIVITY AND LANGUAGE OF FIRIDUN BEY KOCHARLI

Summary

In the article have been reflected the pedagogical activity of the prominent scientist, pedagogic and literary critic F.Kocharli and also his thoughts about language and Arabic and Persian words used in the investigated period.

Vahida Jafurzadə

НЕКОТОРЫЕ ЗАМЕЧАНИЯ О ПЕДАГОГИЧЕСКОЙ ДЕЯТЕЛЬНОСТИ И ЯЗЫКЕ ФИРИДУН БЕКА КОЧАРЛИ

Резюме

В статье освещена педагогическая деятельность великого учёного, педагога и литератора Ф.Коcharли, а также прослежены использовавшиеся в рассматриваемый период в азербайджанском языке арабизмы и персизмы.